

İşıqlı sabahlar üçün, çiçəklənən millət üçün,
düşünərək yaşayınlar üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **parlaq bir gələcək üçün**, xoşbəxt bir
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,
həyat səhifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

Simurq



Kitabın sahibi



Oxu tarixi



Ürək ver

AYI NƏ ÜÇÜN
QIS YUXUSUNA
GETMƏDİ?

AMIN

ILLÜSTRATOR
RAMİL ƏLİYEV



Redaktorlar:	Günel ŞAMİLQIZI Toğrul MUSAYEV
Korrektor:	Turac ELDARQIZI
Yekun oxunuş:	İlahə ƏHMƏDOVA Rza İBADLI
Dizayn və tərtibat:	İsmayıł SÜLEYMANLI
Kalliqraf:	Ramin HƏSƏNƏLİZADƏ

**Amin
AYI NƏ ÜÇÜN QIŞ YUXUSUNA GETMƏDİ?**

Bakı, "Simurq" Nəşriyyatı – 2022, 160 səh.

**© Amin / 2022
© Parlaq İmzalar MMC / 2022**
Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayımılanması qadağandır.

Simurq Nəşriyyatı | 13
Amin | 4



SİMURQ – Parlaq İmzalar MMC-yə məxsus markadır.

www.parlaqimzalar.az
simurq@parlaqimzalar.az
facebook.com/simurqkitab
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNТ" MMC
Çap tarixi: 20.12.2022
Sifariş: 41(29)/22

Azərbaycan
Xalq Cümhuriyyəti
əsgərlərinə ithaf olunur.



Həəəp
çi!



Mastı xəstələnmişdi.

Mastı yuvasında tək idi.

Mastı dostları üçün darıxırdı.

Öz-özünə: "Sağalan kimi Filin yanına gedəcəm", – deyirdi.

Gün keçdikcə halı xarablaşırıldı.

Tez-tez asqırırdı, öskürürdü.

Yenidən deyib-gülmək, oynamaq istəyirdi.

Ancaq Mastının vəziyyəti yaxşı deyildi.

Mastı başını ovxaladı.

Alnı, ciyinlərini.

Boynunu, qulaqlarını, ciyinlərini şıqqıldatdı.

Burnu axdı, əlinin üstüylə sildi.

Özünü yoxladı, "hə, istiyəm".

Mastı hiss elədi ki, üzüyür, əsməcəsi var.

"Həm istiyəm, həm üzüyürəm, qəribədi", – öz-özünə dedi.

Qonaq yükünü açdı. Oradakı bütün yorğan-döşəyi, adyalı çıxardı.

Yatağındaki döşəyə baxdı.

"Bir az nəmdi".

Döşəyi dəyişdi.

Mastının soyuqdan əlləri-ayaqları uyuşmuşdu.

"Bir əl-üzümü yuyum, çaydan-şilədən içim, bəlkə, özümə gəldim".

Mastı halsiz-halsiz əl-üzünü soyuq suyla yudu.

Xəstəhal özünə çay dəmlədi – içdi, şilə bişirdi – yedi, yuxusu gəldi.

Yerinə girib üstünə iki yorğan örtdü, gözünü yumdu, yuxuladı...



Mastı yatmışdı.

Ayı Yeni il şənliyindən qayıdanda Mastiya baş çəkdi.

Xəstə olduğunu görüb onun yanında qaldı.

Tez-tez özünə deyirdi:

“Mastı özünə gəlsin, elə burda da yatıb qalacam.

Heç halim yoxdu Mağaraya getməyə”.

Ayı gözünün acısını almaq üçün divana əyləşdi.

Ancaq Mastiya görə bir gözü açıq yatırdı.

Elə gözünü yummuşdu ki, qəfil qapı döyüldü.

Ayı durub qapını açdı.

Gələn Dovşan idi.

– Oooo, xoş gəlmisən, xoş gəlmisən, – Ayı dedi, – həmişə sən gələsən!

– Xoş gördük, – Dovşan dedi, – Mastiya dəyməyə gəlmışəm. Sən burda neynəyirsən? Mastı hanı?

– Mastı xəstələnib, – Ayı dedi, – ona görə burdayam.

– Nə olub, niyə xəstələnib?

– Bilmirəm, yəqin, soyuqlayıb.

Dovşan Mastının yatdığı otağa keçdi.

Bir müddət səssiz-səmirsiz Mastiya baxdı.

Yadına çay düşdü, şilə düşdü, kürk düşdü, yol düşdü, ulduz düşdü, uçan Sarı Dovşan düşdü...

Mastı Dovşana demişdi ki, vaxtın olanda gəl.

Dovşan da gəlmışdi.

Haradan biləydi ki, Mastı xəstələnəcək.

Bilsəydi, tez gələrdi.

Köks ötürdü, Ayı Dovşanın kədərləndiyini görüb “heç nəyi yoxdur” deyib onu otaqdan çıxartdı.

Ona çay süzdü.

Çay içə-icə söhbət eləməyə başladılar.

– Səndən nigaran idim.

– Niyə? Göbələyə görə?

– Ağacdələni tapmışan, hə?!

– Axtaran tapar.

– Biz səni Yeni il şənliyində çağırıldıq, həmin vaxt sən bizi eşitdin?

– Necə? – Dovşan soruşdu.

– Sən bizi eşitdin?

– Hə, səsiniz gəlirdi, mən cavab verdim. Çox uzaqda idim. Yavaş-yavaş gəlirdim, mən çatanda artıq meydanda heç kim qalmamışdım,

– Dovşan dedi.

– Biz elə bildik ki, sən bizi eşitmədin, həm də gözləmirdik ki, sən gələsən.

– Bəs sən neylədin, ay Ayı? Harda qaldın? Birbaş Mağaraya getdin?

– Yox, – Ayı dedi, – Eşşəyin yanında qaldım, bir neçə gün orda yatdım.

– Səninki Eşşəklə tutur da... – Dovşan gülərək dedi.

– Yox, əşşə! Yuxum töküldü, demək olar, üç günün üçünü də yatdım. Eşşək də sağ olsun, mənə dəyib-dolaşmadı, sakitcə roluna hazırlaşdı.

– Yenə tamaşa var?

– Hə, meşədə böyük tamaşa olacaq. Bütün meşələrdən gələcəklər.

– Nə tamaşası?

– Adı yadimdən çıxdı. “Yaxşı yol, qış” idimi, yoxsa “Əlvida, qış”mı, nəsə belə bir şey idi.

- Nə vaxt olacaq? – Dovşan soruşdu.
- Mən qış yuxusundan ayılan vaxt.
- Burda, Mastının yanında necə rahat yata bilirsən?
- Mastını gözləyirəm, sağalsın, bəlkə, getdim.
- Mastı nə vaxtdan yatır?
- Çoxdandı.

– Gəl keçək içəri, çıxaq burdan, – Dovşan dedi.

Hər ikisi Mastı yatan otaqdan çıxdı.

Dovşan Ayını birtəhər yatmağa razı saldı.

Dovşan Ayı yatandan sonra başını qatmağa bir şey axtardı.

Tapmadı.

Aradabir çölə çıxıb qayıdırıldı.

Gecəni Dovşan birtəhər, darixa-darixa, xeyallara dala-dala, özü ilə danışa-danışa ötürdü.

Səhərə yaxın Ayı gözlərini açdı.

Dovşan ona səhər süfrəsi açdı.

Hər ikisi doyunca yeyib aradan-bərədən danışdırılar.

Nəhayət, Dovşan Ayıya:

- Sən burdasansa, mənim bir-iki işim var. Gedib qayıdacam, – dedi.
- Yaxşı, – Ayı razılaşdı.

Ayıya yaxınlaşıb piçilti ilə:

- Dostlara xəbər edərəm.

Ayı Dovşanın üstünə çox getməyib onunla razılaşdı.

- Mastı oyanana qədər mən burdayam, – Ayı dedi.
- Yaxşı. Bu qırmızı yarpağı Mastiya verərsən. Qırmızı ağacdan dərmişəm.

Ayı yarpağa baxdı...

- Birinci dəfədi görürəm.
- Uğur gətirər...



3

Səs gəldi.

Ayı Mastının yanına keçdi.

Mastı yuxudan oyandı.

Gözlərini ovuşdurub bir az özünə gəldi.

Ayını görən kimi:

– Dünən axşamdan burdasan? – dedi.

– Dünən? Nə dünən?! İki gündü burdayam eee, – Ayı dedi.

– Necə yəni iki gün?!

– Hə, – dedi Ayı. – Düz iki gündü gecə-gündüz yatırsan.

– Heç durmamışam?

– Yox, mən oyadib sənə su vermişəm, şilə içirmişəm ki, gücdən düşməyəsən. Yadına gəlmir?

– Yoox, bir qırıq da, – Mastı təəccübələ dedi.

Ayı başa düşdü ki, Mastının halı özündə deyilmiş, ona görə heç nə yadında qalmayıb.

Ayı Mastiya axşam olanlardan danışdı.

– Eləcə hey yerində firlanırdın, başını balışa gah o tərəfdən qoyurdun, gah bu tərəfdən. Sağalmağın üçün sənə şorba hazırladım, yedin. Sonra dərman verdim, içdin. Hələ dünən axşam dedin ki, “istidi, su ver, ürəyim yanır”. Su gətirdim, içdin, bir az toxtadın. Amma sonra yenə dedin ki, “nəsə darixıram, özümü birtəhər hiss edirəm”. Gördüm birtəhərsən, darixırsan, istədim sənə nağlı danışam. Soruşdum ki, “Yuvasını axtaran Parabüzən” nağılı bilirsən? Dedin “yox”. Bəs “Qaranquşla Sərçə”ni? Yenə “yox” dedin. Mən

də sənə... dayan görüm... hansını danışdım axı. Hə, “Qaranquşla Sərçə”ni. Sonra yatdın. Rahat yatasan deyə, mən işığı söndürdüm. Gözlərini açıb dedin ki, işığı mən yatanda da söndürmə.

Birdən Ayının yadına Dovşan düşdü.

– Dovşan gəlmışdi sən yatanda, dedi ki, tez sağalsın, gəlib səni görəcək.

Sonra Dovşanın verdiyi qırmızı yarpağı Mastiya verdi.

– Dovşan demişdi ki, bunu sənə verim. Mastiya uğur gətirər, tez sağalar.

Mastı yarpağı götürüb yastiğının altına qoydu.